



XALQ QƏZETİ

№ 56 (29028) 10 mart 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Rusiya Yəhudi Kongresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Kongresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Rusiya Yəhudi Kongresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə gətdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən

yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirdi. Azərbaycan da inkişaf edib, yeni bəşəriyyətə qaydaları şəraitində rəqəbatqabiliyyətlilik artırılıb.

İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımı şəraitin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.

AZƏRTAC

Strateji yol xəritələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir

□ **Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq Azərbaycan iqtisadiyyatı son illərdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına daha da inkişaf edib, yeni bəşəriyyətə qaydaları şəraitində rəqəbatqabiliyyətlilik artırılıb.**

Dünyada dördüncü sənaye inqilabının başlanması, iqtisadi idarəetmə arxitekturasının dəyişməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olmasa ölkə iqtisadiyyatının uğurlu perspektivlərindən xəbər verir.

Yeri gəlmişkən, bu gün bütün dünyada diqqətə yetirilən dördüncü sənaye inqilabı ilə bağlı geniş islahatların reallaşdırılması ölkəmizdə də prioritet istiqamət təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələyə xüsusi önəm verməsinin nəticəsidir ki, artıq respublikamız dördüncü sənaye inqilabının fəal iştirakçısı kimi tanınır. Dövlət başçısının bu ilin əvvəlində Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, həmin görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.

Dövlətimizin başçısı sözügedən görüşdə bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev bu vacib layihədə Azərbaycanın fəal tərəfdaş olacağını əminliklə diqqətə çatdırıb.

Onu da qeyd edək ki, Azərbaycanda sənayenin inkişafına mühüm əhəmiyyət verilməsi dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətində hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri kimi qeyri-neft sənayesinin inkişafı istiqamətində son illərdə inamlı addımlar atılıb. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", habelə "Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" də dövlətimizin başçısı tərəfindən məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adları çəkilən sənədlər qeyri-neft sənayesinin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla

(ardı 2-ci səhifədə)

“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə "165" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edil-

miş 2 nömrəli Əlavənin 2.4.1.1-2.4.1.4-cü yarımbəndlərində "185", "175", "170" və "165" rəqəmləri müvafiq olaraq "215", "210", "205" və "200" rəqəmləri ilə əvəz edilsin.

2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 mart 2019-cu il

Prezident İlham ƏLİYEV: Həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim



□ **Bu il fevralın 5-də və 6-da episentri Ağsu və İsmayılı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayılı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adçəkilen rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilmişdir.**

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağına bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılıb, evlərin, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Eyni zamanda,

həmin gün ölkə rəhbəri baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayılı və Ağsu rayonlarında evlərin, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin əhəmiyyətli fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanılmışdı. Xatırladaq ki, zəlzələ

nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayılıda 919 evə baxış keçirilib. Müəyyənləşdirilib ki, Şamaxıda 244, Ağsuda 150, İsmayılıda 97 ev qəzalı hala düşüb. Şamaxıda 1111, Ağsuda 265, İsmayılıda 262 evin bərpa-gücləndirilməsinə ehtiyac yaranıb. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda 354 evin isə təmir olunması nəzərdə tutulub. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır.

Yeri gəlmişkən, artıq Şamaxıda 22, İsmayılıda 10, Ağsuda isə 6 fərdi evin tikintisinə başlanılıb. Yeni evlərin sahəsi əvvəkilərdən

daha böyük olmaqla 9 bal gücündə zəlzələyə hesablanıb.

Dövlətimizin başçısı martın 6-da Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasayev küçəsinin sakinləri Gülarə Hökməranın və Firdovsi küçəsində Həcar Zamanovanın ailələri üçün inşa olunan yeni evlərə baxdı, inşaatçılarla söhbət etdi. Gülarə Hökməranın oğlu Tahir Hökməranı yalındı: "Həmişə bizim yalımızdasınız. Bizə, xalqımıza göstərdiyiniz qayğıya görə minnətdarıq. Mən öz adımdan, xəstə anam var, onun adından təşəkkürümüzü bildiririk. Sizə, ailənizə uzun ömür arzulayırıq. Allah Sizi qorusun, başımızın üstündən əskik etməsin. Var olun".

(ardı 3-cü səhifədə)



**Novruz
yarmarkaları**

» 4



**Radikal müxalifəti
təşvişə salan
AZƏRBAYCANIN
İNKİŞAFIDIR**

» 5



» 7


**Bakının və
dünyanın ilk
neft jurnalı**



**Antonio TAYANI:
"Brexit" in
tarixini iyulun
əvvəllərinə
çəkmək olar**

» 8

Strateji yol xəritələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir



(əvvəlki 1-ci səhifədə)

Bu gün Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin arızılmasına na xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu müəssisə istehsalat gücünə görə Şərqi Avropa-da və MDB məkanında ən iri bu tipli zavoddur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində bütün normativlərinə tam cavab verir.

Son illərdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində də ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşan sənaye və texnologiyalar parkları yaradılıb. Müasir tələblərə cavab verən və rəqəbatqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır. Bütün bunlar isə sənaye istehsalı göstəricilərində öz ifadəsini tapıb. Dövlət Statistika Komitəsinin

2019-cu ilin yanvar ayında sənaye istehsalı haqqında yaydığı məlumatda bildirilir ki, həmin dövrdə ölkədə 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul istehsal

edilib. ÜDM istehsalının 45,9 faizi sənayenin payına düşüb. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər isə 2,7 faiz artıb.

Qeyd edək ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il ərzində yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkil işləri davam etdirilib.

Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında polipropilen, karbamid, əlvan metal- lar və ferrosintilə zavodları, İnşaat kimyəviləri müəssisəsi, "Tabaterra" QSC-nin bütün məmulatları istehsalı fabriki açılıb. Bundan başqa, parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb.

"Yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rolunu Balaxanı Sənaye Parkının müəssisələrində hazırda 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-yə çatdırılması nəzərdə tutulur.

Digər regionlarda fəaliyyət göstərən sənaye parklarında da müsbət göstəricilər əldə edilir. Hazırda sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard dollar təşkil edir.

İndiyədək sənaye parklarına 2,9 milyard dollardan çox investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon dollar sərmayə yatırılıb. Parkların tikintisində və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması nəzərdə tutulub.

Dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqəbatqabiliyyətliyinin, inklüzivliyin və sosial rifahın daha da yüksəlməsinə xidmət edən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman sənaye ilə yanaşı, digər sahələrin də tərəqqisini sürətləndirib. Adı çəkilən sənəd, eyni zamanda, qlobal çağırışlara cavab verərək investisiyaların cəlbə, azad rəqəbat mühiti, bazarlara çıxışı və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, iqtisadi inkişafın lokomotivi olan strateji yol xəritələri Azərbaycanın indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruduğunu və bundan sonrakı stratejiyanın mərkəzində mehiz insan amilinin dayandığını bir daha təsdiqləyib.

Sonda bir məqamı da qeyd edək. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqəbatlılıq Hesabatı"nda Azərbaycanın irəliləməsinə mühüm təsir göstərmiş. Belə ki, sözügedən yol xəritəsində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin edilməsi, rəqəbat prinsiplərinə əsaslanan əlverişli biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbəediciliyinin artırılması istiqamətlərində reallaşdırılan tədbirlər hesabına Azərbaycanın 140 ölkə arasında bir sıra dövlətləri geridə qoyaraq 35-ci yerdə qərarlaşıb. Bu isə Azərbaycanda iqtisadi inkişafın neft faktoru üzərində deyil, bilavasitə dövlətimizin başçısının rəhbərlik etdiyi iqtisadi islahatlar amili üzərində dayandığını göstərir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

arasında aparılır. Danışqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbul edilməzdir.

Həmsədrlərin bəyanatında, həmçinin münəqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur.

Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyinatına prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Hel-sinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, "xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir".

Münəqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarındır və bu icmalar bərabər hüquqludurlar".

AZƏRTAC

Tehranda Azərbaycan-İran əlaqələri müzakirə olunub



□ **Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Həsən Ruhani ilə görüşüb.**

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Elmar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Prezident Həsən Ruhani Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində, İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.

Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan

iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.

İran Prezidenti Həsən Ruhani İran ilə Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycan ilə əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.

Nazir Elmar Məmmədov Azərbaycan Respublikasının

Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşul-mama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlığı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib.

Rəbil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran


Əli Laricani: İran parlamenti Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verir

□ **İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.**

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıblar.

Elmar Məmmədov hazırda həyata keçirilən ikitərəfli iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib. İki ölkə arasındakı Dövlətlərarası Müştərk Komissiya-nın fəaliyyətini yüksək qiymətləndirən nazir parlamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

İslam Şurası Məclisinin sədri Əli Laricani İran parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsinin önəmini vurğulayıb.



Nazir Elmar Məmmədov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib, Azərbaycanın bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu bildirib.

Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin

Baş Qərargah reisi general-mayor Məhəmməd Bağirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. İran İslam Şurası Məclisinin sədri münəqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıb.

Rəbil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Azərbaycanın xarici işlər naziri İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşüb



□ **İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədov İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.**

Görüşdə ikitərəfli əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb. Həmçinin

bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədov ikitərəfli iqtisadi münasibətlərdən

danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd edib. O, münəqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatik danışıqlar yolu ilə həllinin dəstəkləndiyini vurğulayıb.

Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Rəbil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran



Şərhdə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təkliflərinin olduğu bildirilir.

Leyla Abdullayeva deyib: "Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadıqdır və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münəqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi,

indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.

Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münəqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan

Prezident İlham ƏLİYEV: Həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim

(əvvəli 1-ci səhifədə)

Prezident İlham Əliyev inşaatçılara tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdikdən sonra rayon sakinləri ilə görüşərək, onların məktublarını qəbul etdi. Dövlətimizin başçısı dedi: "Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib. Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülen işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə oldular.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evdə Saray nənə ilə görüşdülər. Saray nənə dedi: "Allah haqqı mən bildirdim ki, İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti yaratdı da. Bir ana kimi mənim hər bir sözümdə də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban".

Ağbırçək ana ilə olan söhbətlərdən aydın oldu ki, xalq öz Prezidentini sevir, ona inanır, onun arxasında dayanır. Şübhəsiz ki, dövlət başçısı da xalqdan güc alır, insanların çətin günlərində yanlarında olub problemləri ilə dərinlən maraqlanır, çətinliklər aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıq və tövsiyələrini verir.

Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova



məxsus yeni inşa olunmuş evdə yaradılan şəraitlə tanış oldular, ev sakinləri ilə çay süfrəsi arxasında söhbət etdilər, sonra isə küçənin sakinlərinin qayğı və problemləri ilə maraqlandılar. Bütün bunlarla bərabər Teymur Əliyərbəyov və Səttar Bəhlulzadə küçələrində El-mira Həsənovaya, Vüqar Teyfurova məxsus yeni yaşayış evlərində də yaradılan şəraitlə tanışlıq da bir sıra həssas məqamlarla yadda qaldı.

Daha sonra ölkə rəhbəri və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə görüşdülər. Prezident vətəndaşları narahat edən məsələlərin tez bir zamanda həll ediləcəyini diqqətə çatdıraraq dedi: "Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var.

Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrımna basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq".

Bu məqamda Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət etməkdir" fikrini bir daha xatırlatmaq yerinə düşərdi. Möhtərəm dövlət başçımız çıxışlarının birində isə bu barədə belə deyib: "Biz xalq üçün çalışırıq, qururuq, yaradıırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan güdrətli dövlətə çevrilsin. Hamımız istəyirik,

hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artсын. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır".

Prezident İlham Əliyevin Ağsu və Şamaxı rayonlarında zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülen işlərlə tanışlıq da bir daha göstərdi ki, dövlətimizin başçısı xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanında-dır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Azərbaycan problemlı kreditlər məsələsinin həllində də öz liderliyini nümayiş etdirdi

2019-cu il başlayan bəri Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı mühüm sənədlər arasında "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmən xüsusi yer tutur. Sənəd Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkə ictimaiyyəti dövlət başçısının bu humanist addımı haqqında yüksək fikirlər söyləməkdədir. İnsanlar hər yerdə bu barədə danışılır. Hamı fərmanın minlərlə vətəndaşı böyük maddi itkilərdən xilas etdiyini qeyd edir. Təsədüfi deyil ki, vətəndaş dollarına nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrə dollar krediti götürmüşdüsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib borcunu bağlamışdısa, iki məzənnə arasındakı fərq ona geri qaytarılır. Ancaq söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülmüş kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də güzəşt şamil edilmir. Artıq insanlar kreditlərlə bağlı problemlərini həll etməyə başlayıblar.

Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sisteminə faiz dərəcələri aşağı salınsın, kapitalaşma təmin olunsun, banklar normal fəaliyyətlərini davam etdirə bilsin.

Bundan əlavə, problemlı kreditlərlə bağlı məhkəmə işlərinin hamısını yenidən baxılması nəzərdə tutulur. Məhkəmələrdə problemlı kreditlərlə bağlı minlərlə işə baxılmış, bəzi hallarda insanlar həttə həbs cəzası almışlar. Bu işlərin hamısı geri çəkiləcək. Bunun üçün müvafiq qurumlara göstərişlər verilib.

Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə ya təxirə salınmış, ya da bəlli olmayan müddətə qədər uzadılmışdır. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər – problemnin ciddiliyi, ağırlıq



yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsir, həll üçün maliyyə imkanları, səmərəli təbii mexanizminin işlənilib hazırlanması, icrası, icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunan qərarlar, o cümlədən də, problemlı kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır.

Problemlı kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzlaşdıqları maliyyə itkilərinə qarşılaşmaq məqsədi daşıyır. Bununla da, Azərbaycan əhalinin sosial məsələlərinin həllində öz liderliyini bütün dünyaya bir daha nümayiş etdirdi.

İsa ƏHMƏDOV,
Zaqatala Rayon Ağsaqqallar
Şurasının sədri

Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi

Dövlət başçısının son bir ayda Şamaxıya təkrar səfəri əhali arasında böyük ruh yüksəkliyi yaratdı, problemlərin həllinə olan inamı daha da artırdı. Bunu "Xalq qəzeti" nə açıqlamasında Şamaxı sakini, pədaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev bildirib.

D.Musayevin sözlərinə görə, dövlət başçısı sakinlərlə səmimi görüşü zamanı onların problemləri ilə şəxsən maraqlanıb: "Dövlət başçısı görüşdə iştirak edən hər bir sakinin problemi ilə ayrıca maraqlandı. Həmin problemlərin dərhal aradan qaldırılması barədə tapşırıq verdi. Dövlət başçısı əsas diqqəti zəlzələdən zərərçəkən şəxslərə yönəltdi. Görülen işlərlə maraqlandı və sonra yarımqıç işlərin icrasının sürətləndirilməsi üçün qəti tapşırıqlar verdi. Bildirdi ki, zərərçəkən heç kəs çətinlik yaşamayacaq, dövlət evlərin bərpası üçün çəkilən bütün xərcləri öz üzərinə götürüb".

Dövlət başçımız bir daha sübut etdi ki, o, hər bir vətəndaşın problemlərinə diqqət və qayğı ilə yanaşır. O, Şamaxıda zəlzələnin ziyan vurduğu mənzillərdə də baxış keçirdi, qəzalı vəziyyətdə olan evlərin yenidən tikilməsi ilə şəxsən maraqlandı, lazımi tapşırıqlarını verdi. Şamaxılılar tam əmindirlər ki, Azərbaycan dövləti daim xalqın, öz vətəndaşının yanındadır.

Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayılı və Ağsu rayonlarında bir sıra dağıntılar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, təbii fəlakətin törətdiyi fəsadlar sürətlə aradan qaldırılır.



Anar TURAN,
"Xalq qəzeti"

Zeynal NAĞDƏLİYEV: Şamaxıda və Ağsuda Prezidentə təqdim olunan məktubların 80 faizində yeni evlər istənilir

Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərərçəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.



Bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da

məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir. "Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sigortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır", – deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

AZƏRTAC

Prezidentin Şamaxıya ikinci səfəri də heç zaman unudulmayacaq bir hadisəyə çevrildi

Fevralın 5-də və 6-da baş verən zəlzələlərdən sonra Şamaxıya səfər edən, təbii fəlakətdən zərərçəkmiş adamların yanında olan Prezident İlham Əliyev rayonun ən yaşlı sakinlərindən olan Saray nənə ilə görüşdə demişdi ki, eviniz tamamilə yenidən tikiləcək və siz buraya köçəndə mən də gələcəyəm. Şamaxılılar dövlət başçımızın bu vədlərinin də yüksək səviyyədə yerinə yetirildiyinin şahidi oldular. Yeni Saray nənənin evi də tikildi, Prezident də onun yeni evinin ilk qonağı oldu.

Artıq kütləvi informasiya vasitələrindən də məlum olduğu kimi, martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülen işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə oldular.

Xatırladaq ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülen tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq sərəncam və Prezidentin ehtiyat fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.

Dövlət başçımızın Şamaxıya son bir ayda reallaşdırdığı ikinci səfərindən sonra bəzi sakinlərin ürək sözlərini öyrəndik.

problemlərinin aradan qaldırılmasına şəxsən nəzarət etmək üçün ay ərzində bir rayona iki dəfə gəlmiş. Sən demə, Prezident zərərçəkmişlərin hamısını ərizə, təklif və ya nələrsə yazılmış məktublarının hamısını şəxsən özü götürmüş. Sən demə, Prezidentin komandasında olan adamlar onun tapşırıqlarını birçə aya yerinə yetirə bilmiş. Bu faktlarla, belə görüşlərlə ilk dəfədir ki, rastlaşıram.

Prezident İlham Əliyevin Şamaxı kimi əhalisi çox olan şəhərdə xalqa görüşündə yüzlərlə sakinə əl uzadaraq salamlaşması, çoxsaylı vətəndaşlarla söhbətləşməsi, hal-əhval tutması, şəkil çəkdirmək istəyənlərə etiraz etməməsi və bir çox başqa məqamlar var idi ki, xalq həmin addımları dənə-dənə alqışladı.



Babacan ZAYİDOV, rayon ağsaqqalı:

– Cənab İlham Əliyevin ölkədəki nüfuzu, xalqın ona olan inam və etimadı onsuz da kifayət qədərdir. Ancaq dövlət başçımızın bir ay müddətində belə evlər tikilməsinə nail olması və ağbırçək qadına "eviniz tikiləndən sonra mən yenə də gələcəm", – deyə verdiyi vədə əməl etməsi onun nüfuzunu da qat-qat artırdı, sakinlərin rəhbərə olan inam və etimadını da.

Burada xüsusilə yada salınmalı başqa bir məsələ də var idi. Belə ki, dövlət başçımız hələ martın 6-da Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdi. Ancaq xalq Prezidentin evi dağılmış qadını "evi tikilmiş" qadına çevirməsini, üstəlik, onun yeni evində çay içərək 8 Mart bayramını təbrik etməsini təkcə Saray nənəyə ünvanlanan təbrik kimi qəbul etmədi. Bu, xalqımızın və ölkəmizin bütün xanımlarına ünvanlanmış təbrik idi. Şəxsən mən, biz Şamaxı ağsaqqalları bu fikirdəyik.

Allah xalqımıza xoşbəxtlik, dövlət başçımıza isə cansağlığı və daha böyük uğurlar, zirvələr qismət ələsin.

Baylar AGAYEV, rayon ziyalısi:

– Mən ixtisasca müəlliməm. Ona görə də Şirvan tarixinə də bələdəm, Azərbaycan tarixinə də, dünya tarixinə də. Yeni zəlzələnin nə demək olduğunu da yaxşı bilərəm, fəlakətlə üzlaşmış insanların keçirdikləri hisslər də mənə tanışdır. Şirvanda baş vermiş fevral zəlzələsindən sonra isə mənim bildiklərimin və dünyagörüşümün üstünə başqa faktlar da əlavə oldu.

Sən demə, dövlət başçısı təbii fəlakətdən ziyan görmüş insanların

Demək istəyirəm ki, elin gözü tərəzidir, cənab Prezident! Bu xalq Sizi daim dəstəkləyəcək!

Hilal BƏKİROV, gənc fəal:

– Mən fevral zəlzələsindən sonrakı proseslərdə cənab Prezidentin nümayiş etdirdiyi siyasi iradə və müvafiq dövlət qurumlarının ortaya qoyduğu peşəkarlıq və prinsipliliq barədə danışarkən, Şamaxı gənclərinin göstərdiyi təşəbbüskarlığı da xüsusilə qiymətləndirmək istəyirəm.

Çünki zəlzələdən dərhal sonra Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri də təbii fəlakətdən zərərçəkmiş ərazilərdə oldular, yeraltı təkanların vurduğu fəsadları arasıdıraraq, sakinlərin müraciətlərini qeydə aldılar. Toplanmış məlumatlar fondun rəhbərliyinə maruzə edildi və sair. "Regional İnkişaf" İctimai Birliyinin əksər üzvləri isə, təbii ki, gənclərdir.

O ki qaldı cənab Prezidentin Şamaxıya martın 7-də reallaşdırdığı səfərinə, deyə bilərəm ki, bir gənc kimi mənim üçün ən xoş məqam cənab İlham Əliyevin hamı üçün, bütün şamaxılılar üçün "əl çatan" olması idi. O, nə qədər sadə insan, səmimi siyasətçi imiş.

Prezidentin: "Mən gəlmişəm ki, problemləri həll edim", "Mənə verilən məktubların hər birinə baxılacaq", "Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək" kimi ifadələri hələ də qulağımdadır.

Qələmə aldı:
İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri

Novruz yarmarkalarında qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur

□ **Ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı yarmarkaları təşkil olunub. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur.**

Bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev paytaxtın 3-cü mikrorayonu ərazisində təşkil olunmuş yarmarkada deyib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, yarmarkaların təşkil edilməsində məqsəd vətəndaşların ucuz və keyfiyyətli məhsullarla təmin olunmasıdır.

Zeynal Nağdəliyev bildirib ki, keçən həftənin şənbə və bazar günlərində təşkil olunan yarmarkalar ilə müqayisədə

məhsulların həm keyfiyyəti, həm də çeşidi baxımından xeyli irəliləyiş var. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur. Yarmarkalarda alıcılara 42 rayondan gətirilən 53 adda məhsul təqdim edilir. Novruz yarmarkalarında məhsulun çeşidi daha da artırılmalı və keyfiyyəti diqqətdə saxlanılmalıdır. Təşkil edilən bu yarmarkalar əhalinin bayram əhval-ruhiyyəsinə müsbət təsirini göstərəcək. Bu, dövlətimizin başçısının xalqımızın rifahı üçün atdığı növbəti addımdır.

Prezidentin köməkçisi deyib ki, bu məsələlərə Azərbaycan Prezidenti



İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən çox ciddi nəzarət olunur.

AZƏRTAC

Nəsimi rayonunda növbəti Novruz yarmarkası



□ **Martın 9-da Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində S.C. Pişəvəri küçəsi 2A ünvanında Novruz yarmarkası açılıb.**

Yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Qeyd edək ki, yarmarkada Qəbələ, Beyləqan və

kaların məqsədi fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsi, əhalinin isə ucuz qiymətə məhsul almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Xatırladaq ki, dövlətimizin başçısının tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri,



Cəlilabad rayonlarından gətirilən məhsullar satılır.

Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmar-

martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.

AZƏRTAC

Novruz yarmarkasında müxtəlif çeşidli məhsullar



□ **Martın 9-da paytaxtın Nizami rayonunun Naxçivanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının növbəti Novruz yarmarkası təşkil olunub.**

Şəhər saat 9:00-dan açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər rayon sakinlərinə öz məhsullarını təklif ediblər.

Yarmarkanın fəaliyyəti ilə tanış olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov buradakı qiymətlərlə maraqlanıb. Deyib ki, paytaxt əhalisi üçün təşkil olunan kənd təsərrüfatı yarmarkası praktikasını gələcəkdə daha geniş tətbiq etməliyə. "Bunun üçün ehtiyatlar da mövcuddur. Hesab edirəm ki, bu praktikadan daha səmərəli istifadə etmək mümkündür. Qiymətlərlə tanış oldum, bazarla müqayisədə fərq var. Proses dərinləşdikcə hesab edirəm ki, daha yaxşı qiymətlərə nail olaçağıq".

Kənd Təsərrüfatı Nazirliyinin apar rəhbəri Aqil Quliyev bildirib ki, ölkə başçısının tapşırığı ilə Bakının 14 məntəqəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Yarmarkalarda müxtəlif



rayonlardan fermerlər və qida istehsalçıları iştirak edirlər: "Burada məhsulların bazar qiymətlərindən daha ucuz olması təmin edilir. Yarmarkaya fermerlərin birbaşa çıxışı, eyni zamanda, bazara gəlmək istəyən fermerlərin nazirlik tərəfindən nəqliyyat vasitələri ilə təmin edilməsi, eləcə də hər hansı ödənişin tələb olunmaması məhsulların maya dəyərini daha aşağı olmasına səbəb olur. Buna görə də, maya dəyəri aşağı olduğundan yarmarkadakı məhsullar bazar qiymətlərindən

arılıqlığın ata-baba peşəsi olduğunu söyləyib. Onun sözlərinə görə, arılıqlıq maraqlı olmaqla yanaşı, həm də gəlirli sahədir. Astaralı fermer qeyd edib ki, alıcılara təklif edilən cökə, çiçək və meşə balının qiyməti 20 manatdan 35 manatadəkdir.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün fəaliyyət göstərəcək.

AZƏRTAC

Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində iməcilik keçirilib

□ **Ümummilli lider Heydər Əliyev ətraf mühitin mühafizəsinə, Azərbaycan təbiətinə xüsusi önəm verərək, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən sayırdı. Görkəmli dövlət xadimi gərgin iş qrafikində vaxt taparaq, əlinə bel alıb ağacəkmə, yaşıllığa qulluq kampaniyalarında və müxtəlif iməciliklərdə fəal iştirak edirdi. Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun xüsusi proqramlar həyata keçirilir.**

Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ulu öndərin saf və təmiz ətraf mühitlə bağlı arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Artıq ölkədə ekoloji tarazlığın qorunması, yaşıllaşdırma, ağaclara qulluq kütləvi və davamlı prosese, vətəndaş verdişinə çevrilib.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli liderin yaratdığı və miras buraxdığı nəci və ibrətamiz ənənələri şərəflə davam etdirir.

DTX-nin ictimai əlaqələr şöbəsinə

bildiriblər ki, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində ənənəvi



olaraq bahar iməciliyi keçirilib. DTX-nin rəhbər işçilərinin, əməkdaşlarının və kursantlarının iştirakı ilə keçirilən iməcilik Xidmətin istirahət mərkəzinin bütün ərazisini əhatə edib, abadlıq və təmizlik işləri aparılıb. Sahilboyu toplanan tullantılar, o cümlədən küləyin gətirdiyi sellofan, kağız parçaları və ətraf mühitə ziyanlı digər qalıqlar bir yerə yığılaraq texnika vasitəsilə daşınıb. Ərazi

quru otlardan təmizlənilib, ağaclara qulluq göstərilib, onların dibi açılıb, qurumuş budaqlar budanıb.

Bela aksiyalar ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.

AZƏRTAC

Teatrımız yeni inkişaf mərhələsinə qədəm qoyub

□ **Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşü əhəmiyyətli bir hadisə oldu.**

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmaylov da bu görüşdə iştirak edib. Milli Teatr Günü münasibətilə Xalq artisti ilə əlaqə saxladığımız, onun Azərbaycan teatrının inkişafı ilə bağlı fikirlərini öyrənmək istədik.

Xalq artisti bildirdi ki, ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün də məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan teatr sənəti çox şərəfli bir inkişaf yolu keçmişdir. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində milli teatrlarımız əsl inkişaf yoluna çıxarıldı.

Mən 50 ildir Akademik Milli Dram Teatrında çalışıram. Ulu öndər dəfələrlə bizim teatrdə olub, tamaşalardan sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb. Bu görüşlər böyük yaradıcılıq stimulu verirdi. Mən İlham Əliyevlə görüşdə də dedim ki, cənab Prezident, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə ulu öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səsləndirilir.

Möhtəram Prezidentimizə ürəkən təşəkkür edirəm. Görüşdə də dedim: "Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı Sizi çox istəyir, xalqın Prezidentə böyük ehtiramı, böyük inamı var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim



möhtəram Prezidentimizdir, dövlətimizin başçısıdır".

Teatr Xadimləri İttifaqının sədr müavini əlavə etdi ki, işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrdə əvvəllər iki səhnə – böyük səhnə və kiçik səhnə olub, indi isə artıq böyük səhnədən başqa dörd səhnəmiz var.

Görün son illər paytaxtımızda və regionlarda nə qədər teatr əsaslı təmir olunub. Yeni-yeni əsərlər repertuara daxil edilib. Teatrlarımız tamamilə yenilənib.

Xalq artisti Teatr Xadimləri İttifaqının fəaliyyətindən də danışdı. Dedi ki, təşkilatımızın gördüyü işlər çoxdur. Prezidentimizlə görüşdə də bunu bildirdim: bizdə çatışmayan, daha doğrusu, arzu olunan odur ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara çox böyük ehtiyac var. Biz də bu problemi həll etməyə çalışdıq. Keçən il bizim ittifaqda beş yaradıcılıq laboratoriyası açılıb. Gənc rejissorların, aktyorların, debütant

rejissorların, tənqidçilərin və bir də gənc dramaturqların laboratoriyası artıq fəaliyyət göstərir. Burada 43 nəfər təhsil alır və mən inanıram ki, onların Azərbaycan mədəniyyətinə böyük töhfələri olacaq. Çünki bunlar hamısı gəncliyə aiddir və gənclər mütləq bu sənətə gəlməlidirlər.

H. İsmaylov qeyd etdi ki, Azərbaycan Teatr Xadimləri İttifaqı dünyada tanınmış Beynəlxalq təşkilatların -- UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının üzvüdür. Buraya MDB, Baltıqyanı ölkələr, bir də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və iki tamaşa oynanıb. Hazırda isə Mədəniyyət Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskvadakı Şukin adına Teatr Məktəbində bizim 10 gənc təhsil alır, həm aktyor kimi, həm də rejissor kimi. Mən inanıram ki, onlar qayıdıandan sonra bizim mədəniyyətimizə öz töhfələrini verəcəklər və eyni zamanda, özlərinin yeni teatr düşüncələrini gətirəcəklər.

Bu gün teatrlarımıza dövlət qayğısı artmaqdadır. Elə bu yaxınlarda Prezidentimiz teatrların inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamla həm paytaxt, həm də region teatrlarına maddi yardım edilməsi nəzərdə tutulur. Əlbəttə, Milli Teatr Güzə ərəfəsində belə bir sərəncamın imzalanması teatrlarımızın gələcək inkişafı üçün yeni imkanlar açacaq.

Şükufə SÜLEYMANLI

Əhalinin sosial müdafiəsi gücləndirilir

□ **Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobil AES-də qazanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.**

Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdüünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.

Sərəncam, həmçinin I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdüün təsis edilməsini nəzərdə tutur.

Beləliklə, I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən, ümumilikdə, 300 manat ödəniləcək.

Eyni zamanda, sərəncama əsasən, həmin vaxtdan sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır.

Prezidentin əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda atdığı addımı vətəndaşlar inqilabi addım kimi dəyərləndirir və razılıqlarını bildirir.



Bu barədə iqtisad üzrə fəlsəfə doktoru Suraya İSMAYILOVA dedi:

— Ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri gündəlikdən çıxarmaq, insanların rifahını yaxşılaşdırmaq, nəzərdə tutulan layihələri reallaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaq qarşısı qoyulan əsas vəzifələrdəndir. Aparılan islahatların, yeni idarəetmə sistemlərinin keçidin prioritetini də məhz bu prinsiplər təşkil edir. Dövlət başçısının bu istiqamətdə apardığı məqsədyönlü siyasi kurs əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, beynəlxalq mövqelərimizi də möhkəmləndirir.

Son vaxtlar həyata keçirilən islahatlar, dövlət başçısının imzaladığı fərman və sərəncamlar artıq öz bəhrəsini verir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi möhtəram Prezidentimizin həyata keçirdiyi siyasətin prioritetidir.

Mən sahibkarlıq fəaliyyəti ilə də məşğulam. İşimlə əlaqədar rayonlara tez-tez gedir, köçkünlərlə görüşürəm. Onların yaşayış səviyyəsinin yaxşı bilirm. Azərbaycan Prezidenti son müəvəzirə məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramlarının icra edəcəyini, 7 minədək köçkün ailəsinin yeni mənzillərlə, evlərlə təmin olunacağını, şəhid ailələri üçün 800 mənzil verəcəyini diqqətə çatdıranda mən də sevindim. Müəvəzirədən sonra imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" sərəncamla bu kateqoriyadan olan şəxslər üçün vahid aylıq müavinətin məbləğini 2019-cu il aprelin 1-dən 50 faiz artırması isə, haqlıqatən köçkünlərin həyatında, dəyərdim ki, dönüş oldu. Yəni, köçkün ailəsinin hər bir üzvünə indiyədək 40 manat ayrılmışdısa, bundan sonra 60 manat ödənəcək. Hələ onu demirəm ki, onların içində minimum əmək haqqı alanı da var, tələbəsi də, əlil uşağı olanı da...

Sərəncam 500 min nəfərə yaxın məcburi köçkünü gəmi edəcək və buna dövlət büdcəsindən külli miqdarda vəsait ayrılacaq.

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

Ordumuz genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata deyilir ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yayılın atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşməyə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmənin ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

“Xalq qəzeti”



Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunub və martın 17-nə qədər səhər saat 10.00-dan axşam saat 18.00-a kimi açıqdır.

Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.

“Hindistanın ən yaxşısı” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində velosiped, düyü, çay, ədviyyatlar, hədiyyələr, sənətkarlıq və elektronika məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil, geyim, zینət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir.

Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı

“Hindistanın ən yaxşısı”



Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşısı” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci buraxılışı təşkil edilib.

biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşısı” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışır. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, eczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texno-

logiyaları, elm və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur.

2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçib. Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb.

“Xalq qəzeti”



Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.

Müdafiə Nazirliyindən aldığımız məlumata bildirilir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdisləri, taburun silahlanması olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istisamı üzrə bilikləri də qiymətləndirilib.

Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirilib, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilib.

“Xalq qəzeti”



Ümumilikdə, islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir.

Pensiya sisteminin proqnozlaşdırılması üzrə yeni konsepsiya hazırlanacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Trend-ə bildirib ki, il ərzində yeni konsepsiya hazırlanacaq və bu konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq: “Konsepsiya Azərbaycanın pensiya sisteminə islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik”.

S.Babayev xatırladı ki, ötən il dövlət başçısı 2006-cı ildə vəfat edənlərin siyahısını təsdiqləyən qərarı qəbul edib: “Bu, bizə 1 yanvar 2019-cu ildən pensiyaların təyin olunmasını avtomatlaşdırmağa imkan verdi və biz artıq pensiyaları elektron şəkildə

alan 5 mininci pensiyaçı ilə görüşmüşük. Şübhəsiz ki, bu, mühüm islahatdır və dünyanın çox az ölkəsində bu praktika mövcuddur. Fikrimcə, biz bu baxımdan pensiyaların təyin olunması sisteminin təşkili üzrə ən yaxşı nümunələrdən biri olacağıq. Amma bununla bizim islahatlarımız bitmir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda minimum pensiyayı 160 manat həcmində müəyyən edib ki, bu da yaşayış minimumu həddini üstələyir. Ona görə də bu addım bizə pensiyaçıların həyat şəraitini yüksəltməyə imkan verəcək”.

Xatırladaq ki, 2019-cu ilin martın 1-dən Azərbaycanda minimum pensiya həcmi 38,5 faiz artırılaraq 160 manata çatıb.

Bundan əvvəl minimum pensiya 116 manat təşkil edirdi.

Piratların hücumunun qarşısı alınıb

İranın Hərbi Dəniz Qüvvələri piratların neft tankerinə hücumunun qarşısını alıb. Hadisə Babül-Mendəb boğazında baş verib.

“Meh” agentliyi xəbər verir ki, tankərə 11 sürətli pirat qayıqı yaxınlaşıb. Lakin Hərbi Dəniz Qüvvələri tərəfindən həmlə edilib.

Tankerin göyertəsində 150 min ton neft olub. Qeyd edək ki, son illərdə İranın Hərbi-Dəniz Qüvvələri fəaliyyət dairəsini genişləndirərək, ölkənin gəmilərini Hind okeanında və Ədən körfəzində Somali dəniz quldurlarından qoruyurlar.

Babül-Mendəb boğazı bütün dünyada “butılka boğazı” adlandırılan bir neçə boğazdan biridir.



Aktyor Vladimir Etuş dünyasını dəyişib

SSRİ Xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib. Bu barədə Vaxtaqov adına teatrın direktoru Kirill Krok məlumat verib.

Aktyor 1922-ci ildə Moskvada yəhudi ailəsində dünyaya gəlmişdir. Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Ötən il yayda İtaliyada istirahət zamanı səhhəti pisləşən aktyor Moskvaya qayıtdıqdan sonra Piroqov xəstəxanasına yerləşdirilmişdi. Teatr mövsümünün

açılışına qədər vəziyyəti yaxşılaşan aktyor yenidən teatra qayıtmışdı.

Cümə günü səhhəti yenidən pisləşən aktyor Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

Aktyorun qızı Raisa bildirib ki, atasının ürayında problemlər olub. Dəfn xərclərini

dövlət və teatr öz üzərlərinə götürüblər. Vladimir Etuş No-vodeviç qəbiristanlığında ailə sərdabəsində dəfn olunacaq.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuş “Qafqaz əsiri”, “12 stul”, “İvan Vasilyeviç peşəsinə dəyişir”, “Üç müşkətör”, “Yeniyyətə” və digər filmlərdə yaddaqaalan obrazlar yaratmışdır. Aktyor 40-dan çox filmə çəkilmişdir.

“Xalq qəzeti”



Radikal müxalifəti təşvişə salan AZƏRBAYCANIN İNKİŞAFIDIR

Radikal müxalifətin bu uğurlardan təşvişə düşməsi başadüşüldür. Çünki onlar Prezident İlham Əliyevin düşünlü, prinsipial siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycanın adına açdığı yeni üfurlar, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə təpəklənə bilməyən, irad tutmağa argument tapmırlar. Digər tərəfdən, bu nailiyyətlər Əli Kərimlini, “bəlkə də qaytar-dılar” xülyası ilə “Milli Şura”ya toplaşanları və xəbis niyyətləri xarici qrantlardan, çirkli pullardan məhrum edir. Bəli, onları narahat edən yeniləşən və inkişaf edən Azərbaycandır.

Bir vaxtlar öz liderinə xəyanət edərək qazandıq “təcürbəni” indi də Azərbaycanda dövlətə qarşı istifadə edən Əli Kərimli və adı olub, özü olmayan “Milli Şura” əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atdığı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi dividend qazanmağa cəhd göstərir. Ancaq unudurlar ki, xalq ağı qaradan seçməyi çox yaxşı bacarıb və bilir ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş bütün tədbirlər Prezident İlham Əliyevin düşünlü siyasəti

kursunun nəticəsidir. Bu uğurların hər biri öz xalqına düşmənin kəsilmiş Əli Kərimli və tüpü insanlarının siyasi iflasını daha da sürətləndirir.

İstər 20 Yanvar Ümumxalq Hüzün Günündə, istərsə də Xocalı soyqırımını günün radikal müxalifətin şou göstərmək cəhdi bir daha təsdiqlədi ki, onlar xalqın ağır günlərində də öz maddi maraqlarını, şəxsi ambisiyalarını ortaya qoymağa çalışır, belə günlərdən də yararlanmaq istəyirlər. Əli Kərimli və onun ətrafı şahid oldu ki, Xocalı soyqırımını günün başda Prezident, Birinci vitse-prezident olmaqla 55 min nəfər – bu göstərici 10-15 dəfə də çox ola bilərdi – “Ana harayı” abidəsini ziyarət etdi, qarşısına əkil qoydu, şəhidlər ehtiramla yad edildi. Bir neçə saat sonra isə Əli Kərimli 8-10 nəfər – bundan artığını tapa bilməmişdi – guya,

Son bir ayda Prezident İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq həyata keçirilmiş ardıcıl tədbirlər, bir-birinin ardınca imzalandığı sərəncamlar, mühüm sosial-iqtisadi nəticələrə yönələn dövlət proqramları əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətlənib. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasında. Bu inkişaf və əhaliyə göstərilən diqqət və qayğı vətənpərvər insanları nə qədər sevindirir, adlarını müxalifət qoyan bir qrup antimitilli ünsürü də bir o qədər ciddi təşvişə salır. Öz millətinin firavanlığından, ölkənin inkişafından sevinməkdənsə, təşviş keçirənlər, təbii ki, xəyanətkar və satqınlardır.

soyqırımı qurbanlarını ziyarət etməyə gedirdi. Əslində, “mən də varam” – demək istəyirdi, ancaq bu dəfə də alınamadı. Çünki artıq müxalifətin antimitilli hərəkatlarından tənqidi gəlmiş gəncliyin bir nümayəndəsi Əli Kərimlinin qarşısını kəsərək, onun Londondakı barlarda eys-ışrətə məşğul olan oğlunun şəklini göstərdi və soruşdu: – Sənin oğlun bu kef məclislərinə, eys-ışrətə

xərclədiyi pulları haradan alır? Ölkə başçısının oğlu hərbi xidmətdə, biz gənclər cəbhə bölgəsində, daim Vətənin keşiyində olduğumuz halda, bəs sənin oğlun haradadır? Əgər demək istəmirsənsə, bu şəkillər (Əli Kərimlinin oğlunun Londondakı barların birində əxlaqsız qızlarla çəkdirdiyi şəkilləri az qala onun gözələrinə soxaraq cavab gözləyirdi) hər şeyi deyir. Belə oğlun atası biz gənclərə

hansı faydalı məsləhət verə, yaxşı yol göstərə bilər?

Təbii ki, Əli Kərimli heç bir cavab verə bilmədi. Və də bilməzdi. Çünki fakt faktlığında qalır. Düz söze nə deyə bilərdi? Əgər bu gəncin suallarına düzgün cavab versəydi, o zaman deməli idi ki, mənəm və oğlunun xərclədiyi pulları antiazərbaycan qüvvələrinə, ermənipərəst dairələrə ölkəmiz haqqında “fakt” ötürdüyümə görə qazanıram. Və

yaxud deməli idi ki, bəzi qərəzli beynəlxalq təşkilatların ölkəmiz haqqında hazırladıqları iftira, böhtan və yalanla dolu hesabatları “zənginləşdirdiyimə” görə aldığım “zəhmət haqqı”dır.

Əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri, xüsusilə, son vaxtlar bu istiqamətdə qətiyyətli addımların atılmasını bağda Əli Kərimli olmaqla, radikal müxalifət nümayəndələrinin “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışması hamıda ikrah hissi doğurur. Bəlkə bu vaxta qədər icra olunan sosialyönümlü layihələr, dövlət büdcəsinin 35 faizinin sosialyönümlü olması, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələr təqaüdlərinin də artırılması Əli Kərimli və onun ətrafının “əməyinin nəticəsidir”?! Hakimiyyətin islahatlarını üç-

dörd min adamın iştirak etdiyi mitinqin nəticəsi kimi qələmə vermək ictimaiyyəti aldatmaq cəhdi. Bu da baş tutan sevdə deyil. AXCP və “Milli Şura” kimi ölü təşkilatlar Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir təsir göstərə bilməzlər. Çünki bu qurumların Azərbaycanın inkişafını gözü götürməyənlərin əlində alətə çevrildiyi artıq hər kəsə bəllidir.

Martın 8-də 10-12 gənc qızın Bakıda metronun Nizami stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin önündə “8 Marş – Zoraklığa Qarşı Get” şüarı altında aksiya keçirmək istəyi də antiazərbaycan qüvvələrin və onların yerlərdəki nüsmələrinin növbəti araqarışdırma cəhdi idi. Həmin gün insanlar əllərində gül dəstələri qadınları təbrik etməyə tələsdikləri bir vaxtda qabaqcadan öyrədilmiş bir qrup qızın xarici agentliklərin “müxbirlərinin” müşayiəti ilə “Qadına şiddətə yox!” şüarı səsləndirərək diqqəti özlərinə cəlb etmək cəhdi heç bir fayda vermədi. Öyrədilmiş gənc qızların bu sou-tamaşası küçədən keçənlərdə ikrah hissi yaradırdı.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

NİZAMİ XUDİYEV – 70

Elə adam var ki, uzun illər ünsiyyətdə olduğundan, yalnız onunla lap uzaqlara – gənclik illərinə gedib çıxı bilərsən. Elə adam var ki, ondan yazanda elə bilirsen ki, elə özündən yazırsan... Mənim üçün elə adamlardan biri indi ömrünün 70 ilini şəərəflə arxada qoyan, gəncliyini, enerjisini, istedad və qabiliyyətini xərcləyə-xərcləyə böyük nüfuz sahibinə çevrilən Nizami Xudiyevdir... O, mənim gözümün qabağında həyat və elm yollarında inamla addımlayıb. Komsomol komitəsinin katibi, universitet həmkarlar təşkilatının sədri, prorektor, rektor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışıb. Namizədlik, doktorluq dissertasiyaları müdafiə edib, professor, Əməkdar elm xadimi olub, deputat kimi səmərəli fəaliyyət göstərüb, “Şöhrət” ordeninə layiq görülmüş.

Nizami Xudiyevin ömrünün ixtiyar çağında yazıb çap etdiyi “Ömrümdən səhifələr” kitabını vərəqləyirəm. İlk səhifələri oxuyanda Nizamının uşaqlığı, hansı mühitdə doğulub tərbiyə alması haqqında məndə dolğun təsəvvür yaranır. Gələcəkdə tələbə yoldaşım, dostum olacaq Nizamının uşaqlığını görməsəm də, Azərbaycanımızın füsunkar bir parçası olan Naxçıvanı, Şahbuzu görməyim gənclik dostumu uşaqlığı haqqında təsəvvürümü əhəmiyyətli dərəcədə dolğunlaşdırmaq, təxəyyülümü zənginləşdirmək gücündəymiş...

Nizami Xudiyevin xoşbəxtliyi ondadır ki, həmişə müəllimlərinin sevimli tələbəsi olub. Onun ictimai həyat və elm sahəsində uğurları N. Xudiyevə dərs deyən insanların qəlbinə iftixar hissi ilə doldurub. Nizamının müəllimlərindən professor Əbdül Əlizadənin, Afad Qurbanovun, Paşa Əfəndiyevin və başqalarının də yetirmələri haqqında xoş sözlər söyləmələri təsadüfi seçiyəyə dəşir:

“Dərs dediyim tələbələrən bir çoxu ilə həmişə fəxr etmişəm. Onlardan biri də Nizami Xudiyevdir. Nizami ADPU-nun tarixində xüsusi yer tutan görkəmli şəxsiyyətlərdən biridir” (Ə.Əlizadə);

“Nizami olduqca mədəni, qayğıkeş insandır. İstər respublika daxilində, istərşə də xarici ölkələrdə keçirilən konfrans və simpoziumlardakı məruzə və çıxışlarında o, bir çox elmi-nəzəri məsələlərə toxunur, dilçiliyimizin qarşısında duran müəyyən global məsələlər ətrafında nüfuzlu söz deyir” (A.Qurbanov);

“Nizami Xudiyev mənim ən istedadlı, ən sevimli tələbələrindən biri olub. Onun ədəbi dil tarixi haqqında kitabı bütün türk dünyasında məşhurdur. Nizami xalq üçün, dövlət üçün böyük işlər görür” (Paşa Əfəndiyev).

İnsana ən yaxşı dəyər onun daim müşahidə edən insanları tərəfindən verilir. Bu baxımdan Nizami Xudiyev haqqında ölkəmizin nüfuzlu ziyalıların, alimlərinin, yazıçıların, digər peşə və sənət adamlarının fikir və mülahizələri onun portretini daha da dolğunlaşdırın vasitəyə çevrilir. Bu baxımdan dilçi alimlərdən

baxanda şərefli, ləyaqətli bir ömür yolunun səhifələri vərəq-vərəq çalınır insanın gözlləri önündə.

Bəli, ömrün bu ucalığından baxanda adam istər-istəməz kövrəlir, ötlənləri-keçənləri yada salmalı olur. Nizami Xudiyev də ömrün bu zirvəsinə alnıaçıq, üzəuğ çıxan, yüksək ad-san, şan-şöhrət, xətir-hörmət sahibinə çevrilən, övlad-nəvə sevinci dadan bəxtiyar alimlərimizdəndir. Nizami Əməkdar elm xadimidir, “Akademik Yusif Məmmədəliyev”, “Abdulla Şaiq”,

yaxınlaşdırı, doğmalaşdırı. Elə buna görə də mən Nizamini bəlkə də hamıdan yaxşı tanıyıram. Onun qabiliyyəti, istedadı zəhmətseverliyi sayəsində tezliklə cıalandı. Seminar məşğələlərində, disputlarda, ədəbi gecələrdə, şair və yazıçılara görüşlərdə çıxışları təkə tələbələrən yox, müəllimlərin də çox xoşuna gəlirdi.

Nizami həm dərslərini yaxşı oxuyur, həm institutun ictimai həyatında fəal iştirak edir, həm Tələbə Elmi Cəmiyyətinin xətti ilə

lüğət tərkibinin inkişaf qanunauyğunluqları” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi aldı, elə həmin il professor elmi adına layiq görüldü. Ölkəmizin, eləcə də o zamankı Sovetlər Birliyinin tanınmış, görkəmli dilçi alimləri Nizamının elmi araşdırmaları çox yüksək qiymətləndirildilər.

Nizami Xudiyevin ümumdünya şöhrətli alim Lütfi Zadə adına Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının, Nyu-York Elmlər

siyası təxəyyülünün məhsullarıdır. Bu əsərlərdən respublikamızın elm və təhsil ocaqlarında dəyərli elmi mənbə, tədris vəsaiti kimi geniş istifadə olunur. Onun orta məktəblər üçün yazdığı dərslilik dəsti də çox faydalı vəsaitlər kimi uzun illərdir ki, istifadə olunmaqdadır. Nizami Xudiyevin çap olunan elmi məqalələrinin sayı-hesabı yoxdur. Dilçilik elminin elə bir aktual problemi yoxdur ki, Nizami həmin məsələləri elmi araşdırmaya cəlb etməmiş olsun. O, nainki bizim

Yetmiş il bir yana, bu on il nə tez getdi, ilahi! Bu on il bizi on yaş qocaltdı, övladlarımızı, nəvələrimizi isə on yaş böyütdü... Onu dərk edədik ki, insan nə qədər yaşlasa da, qocalsa da, onun həyat eşqi, yazıb-yaratmaq, həyatdan zövq almaq şövqü azalmır ki, azalmır...

İndi Nizami Xudiyev də, mən də, digər tələbə dostlarımız da ömrümüzün ixtiyar çağlarını yaşayırıq. Nizami ADPU-da ümumi dilçilik kafedrasına rəhbərlik edir. Yeni dilçi alimlərin hazırlanmasında bir elmi rəhbər,



“Araz”, “İnam”, “Nailiyyət”, “Qızıl qələm” və s. mükafatların laureatı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, bir sıra nüfuzlu elmi təşkilatların, müdafiə şuralarının üzvüdür. O, respublikamızda böyük nüfuz sahibi olan ziyalılarımızdır. Ancaq hamı kimi Nizami də bu zirvəyə asanlıqla gəlib çıxa bilməyib. Gərgin zəhmət, yuxusuz gecələr, xalqının, millətinin gələcəyinə böyük inam onu bu zirvəyə gətirib çıxarmışdır.

Naxçıvanın sayılıb-seçilən ziyalılarından birini – uzun müddət “Şərq qapısı” qəzetinin redaktoru işləmiş Mənaif Xudiyevin ailəsində dünyaya göz açan Nizami uşaqlıq illərini Şahbuz rayonunda keçirib. Ziyalı ailəsində doğulduğundan atasının zəngin kitabxanasından istifadə edib. Evlərində Naxçıvanın, o cümlədən də respublikamızın görkəmli adamlarını görə, onların söhbətini, elmi mübahisələrini dinləyən Nizamının ürayında filoloq olmaq arzusu baş qaldırıb. Orta məktəbi əla qiymətlərlə bitirən Nizami tərəddüd etmədən sənədlərini o zamankı Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə verib. Bax, Nizami ilə mənim tanışlığım, dostluğum da o zamanda başlayıb.

1966-cı ilin sentyabr ayı idi. Respublikamızın ayrı-ayrı şəhərlərindən, rayonlarından, kəndlərindən ali təhsil almaq üçün Bakıya gələn gənclər hələ bir-birlərini yaxşı tanıyırdılar. Nədənə elə ilk gündən Nizami ilə dostlaşdıq, eyni partıda əyləşdik, eyni yataqxanada qaldıq, kitabxanaya eyni gətdik, dərslərə birlikdə hazırlaşdıq. Dörd illik tələbə həyatı bizi bir-birimizə çox

araşdırmalar aparır, ilk elmi məqalələrini yazıb çap etdirir, həm də voleybol yarışlarında oxuduğu ali məktəbin idman şərəfini qoruyurdu. Adama qarıbə gəlirdi ki, bir belə işi bir adam necə qatdırır, necə bu işlərin hamısında eyni dərəcədə uğur qazanır?

Nizamini yaxından tanıyanlardan biri kimi yaxşı bilirdim ki, bu nailiyyətlərin birinci səbəbi Nizamının istedadı, qabiliyyəti, ikinci səbəbi isə onun həddindən artıq çalışqanlıqı, zəhmətseverliyi idi...

Yaxşı yadımdadı ki, akt zalında Xalq yazıçısı Süleyman Rəhimovla görüş keçirildirdi. Tələbələr adından danışmaq üçün sözü Nizamini Xudiyevə verdilər. Nizami elə məntiqli, məzmunlu bir çıxış elədi ki, hamı heyran qaldı. Onun səlist nitqi, aydın mühakiməsi Süleyman müəllimin çox xoşuna gəldi. Bu nəhəng yazıçı çıxışının sonunda Nizamini çox təriflədi, dedi ki, bu oğlanın gözəl gələcəyi var.

Doğrudan da, Süleyman Rəhimovun uzaqgörənliklə verdiyi proqnoz özünü doğrultdu. Ali təhsili əla qiymətlərlə başa vuran Nizami Elmi Şuranın qərarı ilə “Azərbaycan dilçiliyi” kafedrasında müəllim saxlanıldı. 1978-ci ildə “Abdulla Şaiqin nəsr dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi aldı, 1981-ci ildən kafedranın dosenti kimi səmərəli fəaliyyət göstərməyə başladı, tələbələrən sevimli müəllimlərindən birinə çevrildi. Elə həmin il Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olundu.

Elmi araşdırmalarını uğurla davam etdirən Nizami Xudiyev 1990-cı ildə “Azərbaycan ədəbi dili

Akademiyasının həqiqi üzvü seçilməsi, İngiltərənin Kembric Beynəlxalq Biografiya Mərkəzi tərəfindən 2001-ci il üçün “İlin beynəlxalq ziyalı” adına və “Qızıl medal”a, bir il sonra yəne həmin mərkəz tərəfindən “XXI əsrin intellektualı” adına layiq görülməsi, adının “XXI əsrin böyük ziyalıları” kitabına daxil edilməsi və sair bu kimi uğurlar heç də təsadüfi deyildir. Bunların hamısı onun yüksək intellektinin, işgüzarlığının, zəhmətseverliyinin bəhrəsidir. Çünki Nizami Xudiyev Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara, Konya, İstanbul, İzmir, Adana və başqa şəhərlərdə keçirilən mətbəər elmi konfranslarda, qurultay və simpoziumlarda dərən elmi məzmunlu məruzələrlə çıxış etmiş, dünyanın bir çox dilçi alimlərinin diqqətini cəlb etmişdir. Nizami Xudiyevin elmi əsərləri nainki Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində dəfələrlə dərc edilmiş, elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.

Nizami Xudiyev çox məhsuldar bir alim, tədqiqatçıdır. Onun “Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı”, “Azərbaycan ədəbi dili tarixindən seminar məşğələləri”, “Azərbaycan ədəbi dilinin zənginləşmə yolları”, “Yazıçı dili və üslubu”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Azərbaycan ədəbi dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin təşkilatı”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Heydər Əliyev və Azərbaycan dili”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın ilhamı”, “Azərbaycan dilində şəxs adları” və sair bu kimi sanballı monografiyalı Nizami Xudiyevin analitik təfəkkürünün, zəngin elmi və

respublikamızda, eləcə də Cənubi Azərbaycanda ədəbi dilimizin inkişaf qanunauyğunluqlarının ümumi mənzərəsini yaratmağa cəhd edən ilk alimlərimizdəndir. Nizami Cənubi Azərbaycanda yaşayan görkəmli şairlərin əsərlərinə istinadın maraqlı elmi arqumentlər irəli sürməyi bacaran alimlərimizdəndir.

Elə alimlər var ki, onlar ancaq elmi araşdırmalar aparmaqla məşğuldurlar. Lakin Nizami Xudiyev elə fenomenal şəxsiyyətlərdəndir ki, onun təşkilatçılıq qabiliyyəti, siyasi fəaliyyəti də həmişə diqqət mərkəzində olmuşdur. Hələ tələbə iken institut gənclər təşkilatına rəhbərlik edən Nizamının Institut Həmkarlar Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi də, prorektor, rektor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri təyin edilməsi də təsadüfi deyildi.

Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı, ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev Nizami Xudiyevin istedadını, təşkilatçılıq qabiliyyətini, sədaqətini, əqdə bütövlüyünü həmişə yüksək qiymətləndirmiş, ona çox böyük etimad göstərmişdir. Nizami istər elmi, istər siyasi fəaliyyətində bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməmişdir.

Nizami Xudiyevi hələ qarşıda neçə-neçə zirvələr gözləyir. Bu yolda ona böyük uğurlar, cənsağlığı, nəvəli-nəticəli bəxtəvər ömür arzulayıram”.

On il bundan əvvəl yazdığım bu məqaləni on il sonra oxuyanda özüm üçün maraqlı olan bir cəhət dərk edədim ki, zaman öz içindədi.

masləhətçi, opponent kimi fəal iştirak eləyir... Yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olur... Ən əsası isə yəne də gənclik eşqi ilə yazıb-yaradır...

On dörd cildlik seçilmiş əsərləri bir istedadlı, zəhmətkeş alim ömrünün möhtəşam, monumental abidəsidir. Yüzlərlə elmi məqalənin, xeyli sayda monoqrafiyanın, dərsliyin müəllifi olan Nizami Xudiyev təkə ölkəmizdə deyil, onun hödudlarından kənarda da əsərləri nəşr edilən, tanınan, xalqımızı hər yerdə ləyaqətlə təmsil etməyi bacaran ziyalılarımızdandır.

...70 yaşını qeyd etməyə hazırlaşan dostum Nizami Xudiyevlə onun kabinetində əyləşib söhbətəşirik... Müdrik bir qocayla, el ağsaqqalıyla, nüfuzlu ziyalıyla üz-üzə dayansam da, onun gənclik illərini xatırlayıram. Bu qədər keşməkeşli, ağıllı-acılı, sevgili-sevinci ömür yolu keçsə də, ürayindəki, düşüncəsindəki uşaq sadələvhlüyü mənə həm təəccübləndirir, həm də sevinir. Zaman onun üzünə qırıqlar, keşməkeşli ömür yolu ürayinə gözgəgörməz çatlar salsə da, gözllərindəki ümid işıqları yəne də gənclikdə olduğu kimi barq vurur. Bu işığın altında üzü gələcəyə gedən, bir-birini əvəz edən yeni-yeni nəsillər bütövlər gözüna... 60 yaşın ucalığından görünən dünya 70 yaşın ucalığından bir az da aydın görünür...

Yetmiş yaşın mübərək, əziz dost! Yüzə nə qaldı ki?!

Rafiq YUSİFOĞLU,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi,
şair, filologiya elmləri doktoru,
professor



Teatra dövlət qayğısı artmaqda davam edir

Azərbaycan teatrının 146 yaşı tamam olur. Bu dövr ərzində milli teatrımız çox şərəfli bir yol keçmişdir. Bu sənətin yaranmasında Həsən bəy Zərdəbinin və Nəcəf bəy Vəzirovun mühüm xidmətləri olmuşdur. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-məsənət Hacı Zeynalabdin Tağıyevin rolu da danılmazdır. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Hüseyn Ərəblinski, Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzəğa Əliyev, Ülvü Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədza Şeyxzadə, Ağasəf Garaybəyli, Əliqəz Ələkbərov, Möhsüm Sənanı, Nəsimə xanım Zeynalova, Mərzifə xanım Davudova kimi onlarla şərəfli siması yetişib.

Azərbaycan müstəqillik qazandıqdan sonra teatrlarımız yeni mərhələyə qədəm qoymuşdur. Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan



Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinə dair qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatri 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərəvə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və



repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib. Bu il həmin proqramın icrası yekunlaşıb.

Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyev bu yaxınlarda mədəniyyət işçiləri ilə görüşündə demişdir: “Mən Prezident kimi çalışırdım ki, həmişə

bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız – Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı”.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının bina problemi də köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət

Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçaqlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası yüksək səviyyədə təmir edilərək istismara verilib. Son illərdə onlarca sənət adamı Prezident təqaüdünə layiq görülür, xeyli insanın mənzil və digər problemləri həll olunur. Hor il Azərbaycan teatr sənəti qarşısında fəvqəladə xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil ediliblər.

Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricə təhsil üçün yeni imkanlar yaranırdır. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Marakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan,



Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes mənasibotlərindən faydalanaraq yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Şəhəsinin fəaliyyətini qeyd etmək olar.

Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrlarının dolğun repertuarı sayəsində yaxından

tanış olmaq imkanı əldə etmişdir.

Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənavi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır. Vurğulanır ki, Azərbaycan teatrlarının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir.

Qeyd edək ki, sərəncamda Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə isə 100 min manat ayrılıb.

Bu günlərdə Prezident Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında daha bir sərəncam imzalayıb. Söz yox ki, Milli Teatr Günü ərəfəsində belə bir sərəncamın verilməsi dövlət başçımızın teatra göstərdiyi diqqətin daha bir bariz nümunəsidir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

“Azərbaycan neft təsərrüfatı” – 120

□ Sənaye üsulu ilə neftçixarmanın pioniəri, neft üzrə elmin və təhsilin vətəni Bakıda Azərbaycanın, eyni zamanda, dünyanın ilk neft jurnalının birinci sayının nəşrə başlamasından 120 il ötür. Əlamətdar və ölkəmiz üçün öyüncü bu tarix nələri yada salır?



1898-ci ildə Bakı Neft Sənayeçiləri Qurultayları Şurası ilk nəşrini – “Neft-yanəe Delo” (“Neft işi”) qəzet-jurnalını təsis etdi. Mətbu orqanın ilk sayı rus dilində 1899-cu il yanvarın 10-da işıq üzü gördü. Beləliklə, bu jurnal nəinki Bakıda, bütövlükdə, dünyada neft sənayesinin nailiyyətli və problemlərini işıqlandıran ilk sahə mətbu orqan oldu.

Azərbaycanda sovet hakimiyyəti qurulanaqəd jurnal ayda iki dəfə nəşr edilirdi. “Neft işi” jurnalının ilk sayında dərc olunan “Redaksiyadan” adlı müraciətdə qeyd olunurdu ki, bu nəşr bütövlükdə neft sənayesinin problemlərini və ehtiyaclarını, habelə bu və ya digər şəkildə onunla bağlı məsələləri əks etdirəcək; neft hasilatı, neft və neft məhsullarının sərflənməsi və paylanması, həmçinin neftayırma zavodlarının işi barədə məlumatları dərc edəcək. Qəzet-jurnalda neft hasilatının və emalının texniki və iqtisadi tərəflərinə, onun nəqliinə, saxlanması-na və satışına, neft sənayesinin buxar gəmiçiliyi ilə əlaqələrinə, Rusiya (Bakı) və xarici neft bazalarının vəziyyətinin təhlilinə də xüsusi diqqət yetirilirdi.

O dövrdə bu nəşr Rusiya imperiyasının aparıcı mütəxəssislərinin və mədəni mühəndislərinin elmi məqalələr toplusuna, bir növ neft sorğu kitabçasına çevrilmişdir. Maraqlıdır ki, qəzet-jurnalın ilk saylarından birində Rusiya neft sənayesinə xarici sərmayə qoyuluşu barədə əhatəli analitik məqalə dərc olunmuşdur.

Qeyd etmək lazımdır ki, qəzet-jurnalın səhifələrində sırf neft-qaz sahəsindəki elmi və iqtisadi problemlərə yanaşı, Rusiyada (o cümlədən Azərbaycanda) və xaricdə neft-mədəni geologiyası məsələlərinə, Qafqazda və Abşeronda neft ehtiyatlarının vəziyyətinə, habelə Volqaboyu, Sibir və Uzaq Şərqdə yeni neft rayonlarının mənimənilməsinin perspektivlərinə xüsusi diqqət yetirilirdi. Burada müntəzəm olaraq Bakı neft sənayeçiləri qurultaylarının stenoqrafik hesabatları, habelə ildə bir dəfə Rusiya imperiyasının neft sənayesinin əsas aparıcı gücü kimi “Bakı neft sənayesinin xülasəsi” dərc olunurdu.

Dünyada neft işinin tarixi-ni öyrənən xarici mütəxəssislərin əksəriyyətinin etiraf etdiyinə görə, məhz Neft Sənayeçiləri Qurultaylarının Bakı nəşrinin (“Neft işi” və “Bakı neft sənayesinin xülasələri”) nümunəsi əsas götürülərək gələcəkdə dünyanın bir çox ölkələrində neft statistikasının hazırlanması və işlənməsi prinsipləri müəyyənləşdirilmişdir. Maraqlıdır ki, jurnalın ayrı-ayrı bölmələrində

Bakı neft sənayeçiləri qurultaylarında sosial məsələlərin həllinə xüsusi diqqət yetirilirdi. Həmin bölmələrdə “mədən və zavod rayonlarının hüddulları çərçivəsində daxili məsələləri, o cümlədən fəhlələrin və bütövlükdə, qulluqçuların həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə və sanitariya işinin təşkili, ölüm halları və ya

Bakının və dünyanın İLK NEFT JURNALI



şikəst olduqda fəhlələrin sığortası, nəqliyyat işinin nizamlanması, habelə su təchizatı, ümumtəhsil məktəblərinin, qiraətxanalarının, kitabxanaların yaradılması” məsələləri əks olunurdu. Qafqazdakı neft nəşrinin özünəməxsusluğu, elm ələmində populyarlığının durmadan artması onun Xəzər regionunun sərhədlərindən kənarda da yayılmasına imkan verdi. 1900-cü ildə bu nəşrin artıq Londonda müxbir bürosu vardı. 1910-cu ildə Rusiyanın bütün iri şəhərlərində abunə məntəqələri fəaliyyət göstərirdi, bir çox yerli və xarici dövrü neft nəşrlərilə jurnal mübadiləsi həyata keçirilirdi.

“Neft işi” jurnalında neft sənayesinin əsasını qoyan nəhəng mütəxəssislərin məqalələri çap olunurdu. Məhz bu jurnalda Peterburqda (1898-ci il) və Bakıda (1904-cü il) təsis olunan və bugünkü ictimaiyyətə az məlum olan Rusiya Nobel mükafatları haqqında tam və dolğun informasiya dərc edilmişdir. Xatırlatmaq yerinə düşərdi ki, Peterburqda təsis edilən, metallurgiya və neft sənayesi sahəsində ən yaxşı tədqiqatlara görə verilən Lüdviq Nobel mükafatı üç dəfə–

1896, 1898 və 1905-ci illərdə təqdim edilmişdir. Amma Bakıda təsis edilən və neft işi sahəsində ən yaxşı əsərlərə və ixtiralara görə verilən Emanuil Nobel mükafatı isə dörd dəfə – 1909, 1910, 1911 və 1914-cü illərdə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Bakıda verilən təltif beynəlxalq mükafat hesab olunurdu. Belə ki, mükafatın nizamnaməsinin 2-ci paragrafında “həm Rusiya, həm də xarici təbəələr mükafata namizəd ola bilərlər” qeyd olunurdu.

I Dünya müharibəsi illərində belə jurnal müharibənin ölkə iqtisadiyyatını tamamilə iflic etdiyini vurğulayaraq, neft sənayesinin vəziyyəti haqqında məlumatları dərc etməyə davam etdi. Jurnalın 1917-ci ildə dərc olunan saylarının birində qeyd olunurdu: “Neft sənayesi 1918-ci ilin gəlişini olduqca ağır şəraitdə qarşılayır və vəziyyət son dərəcə çətinləşir”.

Neft sənayesi sahəsində texniki tərəqqinin çoxsaylı başlıca prioritetlərini əks etdirən materialların dərc olunması məhz ANT jurnalına məxsusdur. Jurnalın müəllif kollektivini neft sənayesi və ona yaxın sahələrdə öz intellektual potensialını sərfləndirən milli və xarici mütəxəssislər, mühəndis və alimlər təşkil edir. Bu nəşr neft sahəsi üçün çoxsaylı, tanınmış, yüksəkixtisaslı kadrlar nəslinin yetişdirilməsində də böyük rol oynayır.

Jurnalın fəaliyyəti dövründə onun səhifələrində çox tanınmış alimlər, mütəxəssislər və istehsalat rəhbərlərinin elmi-texniki məqalələri dərc olunmuş və bu gün də olumlaqdadır. Bunlardan L.S.Leybenzon, D.V.Qolubiatnikov, M.F.Mirçin, M.V.Barinov, İ.M.Qubkin, M.V.Abramoviç, V.Q.Şuxov, Y.H.Məmmədliyəv, S.A.Vəzirov, V.N.Şelkəçev, A.Asan-Nuri, E.İ. Tağıyev, P.Şumilov, M.T.Qusman, Ə.Ə.Əlizadə, V.F.Neqreyev, Ə.Ə.Yaqubov, S.M.Quliyev, R.İ.Şişçenko, S.Y.Litvinov, İ.Q.Yesman, A.X.Mirzəcanzadə, M.T.Abasov, A.C.Əmirov, Ə.B.Süleymanov, İ.M.Əsədov, M.K.Seyid-Rza, M.Çəlaluzadə, N.C.Tahirov, Q.N.Cəpiloğlu, A.A.Əlizadə, X.B.Yusifzadə, A.Q.Əliyev, R.S.Qurbanov, F.İ.Səmədova, İ.S.Quliyev, Z.H.Kərimov, A.M.Xasayev, A.M.Quliyev, Z.M.Əhmədov, M.B.Xeyirov, İ.Ə.Nəsrullayev və başqalarını qeyd etmək olar.

Bütün bu dövr ərzində jurnalda milli neft sənayesinin fəxri sayılan baş redaktorların böyük bir pleyadası rəhbərlik etmişdir. Bunlardan İ.M.Əsədov, Ə.C.Əmirov, M.K.Seyid-Rza, A.X.Mirzəcanzadəni və başqalarını göstərmək lazımdır. Müxtəlif vaxtlarda akademiklərdən İ.M.Qubkin, Y.H.Məmmədliyəv redaksiya heyətinin üzvləri olmuşlar.

Bu gün jurnal fəaliyyətini davam etdirməklə nəinki oxucuların sayının artırılmasına, habelə səhifələrində öz yaradıcı əməyi və elmi axtarışları ilə neft sənayesinin aktual məsələlərinin həllinə köməklik göstərən, yeni-yeni milli və xarici müəlliflərin çıxış etməsinə ümid bəsləyir. Redaksiyanın kollektivi, neft sənayesinin aparıcı alim və mütəxəssislərindən ibarət redaksiya heyəti ilə birlikdə “Azərbaycan neft təsərrüfatı” jurnalının elmi-texniki səviyyəsini, istiqamətini bundan sonra da qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün müəllif heyəti ilə böyük və səmərəli iş aparır.

Elmi-praktiki maraq kəsb edən və jurnalın fəaliyyət sahəsinə uyğun gələn məqalələri dərc etməyə biz həmişə hazırıq. Jurnal Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bütün müəssisə və təşkilatlarına, sahə elmi-tədqiqat və layihə institutlarına, ali məktəblərə, müştərkə müəssisələrə, xarici şirkət və firmalara, eləcə də xarici ölkələrə abunə yazılışı yolu ilə və Internet vasitəsilə yayımlanır.

İbrahim QULİYEV,
“Azərbaycan neft təsərrüfatı”
jurnalının baş redaktoru,
akademik

Yeni nəşrlər



Vətənpərvərliyin insan həyatında, mədəni dünyasında çox böyük təbii və ictimai əhəmiyyəti var. O, elə bir mədəni dünya, elə bir duyğudur ki, burada bəşəri ideyalar doğulur. Bizim xoş günlərimizin sayı nə qədər çox olsa da, doğulduğumuz müqəddəs torpağımızı, bizi mədəni dəstək verən elimizi-obamızı heç vaxt unutmayırıq, unuda da bilmərik. Hər an, hər daqiqə Azərbaycanı, Borçalını, Sadaxlıyı düşünməliyik.

bünövrəsini qoyan Dəmirçi Ayvazın, ikinci nəsilə Allah-verdi Ayvazogluğun, üçüncü nəsilə Polux Allahverdiogluğun, dördüncü nəsilə Xəlli Poluxogluğun və Vali Poluxogluğun adlarını iftixar hissi ilə çəkir.

Beşinci, altıncı, yed-dinci, səkkizinci, doqquzuncu və onuncu nəsilər barəsində ətraflı məlumat

laboratoriyasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Ali Yasinoğlunun, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi-nin Dövlət Ekspertiza Baş İdarəsinin baş mütəxəssisi İlahəm Xəliloğlunun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi Nəvəvan Sabirzadənin, Azərbaycan Dövlət Neft Şirkətinin aparıcı

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab

Bu sözlər Gürcüstanın Borçalı mahalının Sadaxlı kəndində dünyaya göz açmış, inşaatçı-mühəndis, texnika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Layihə İnstitutunun baş konstrukturu Nazim Şamil oğlu Poluxovun “Nurlar” nəşriyyatında təzəcə çapdan çıxmış kitabından – “Sadaxlı elinin Poluxöyü şəcərəsi”ndən götürülmüşdür.

Kitab uzun axtarışların, hədsiz duyğu-düşüncələri süzgəcdən keçirməyin, digər müəlliflərin mövzu ilə bağlı yazıb-söylədiklərinə də nəzər salmağın nəticəsi kimi ərsəyə gəlib. Müəllif faktlara söykənməklə Gürcüstanda, onun dilbər guşəsi olan Sadaxlıda azərbaycanlıların çox qədirlədiklərini məskunlaşdıqlarını göstərmək üçün yalnız bir nəslin – Poluxöyü nəslinin şəcərəsini yaratmışdır. Bu isə yerli əhalinin təsəvvürlərinə görə, Sadaxlı elində ən qədim nəsilərdən biridir.

Nazim Poluxov mənsüb olduğu şəcərənin, nə az-nə çox, on nəslin barəsində

məlumat verir, adamların adlarını çəkir, peşələrini göstərir. Birinci nəslin haqqında danışarkən onun

verən müəllif müasir dövrdə Sadaxlı kəndində ən çox ali təhsillilərin bu nəslin nümayəndələri olduğunu göstərir və onların sayının artıq yirmi beşə çatdığını qeyd edir. Onların sırasında Gürcüstan SSR-in Əməkdar həkimi Polux Məhəmmədogluğun, Azərbaycan Tibb Universiteti-nin uşaq cərrahlığı kafedrasının müdiri, Tədris Cərrahlığı Klinikasının baş həkimi, tibb üzrə elmlər doktoru, professor Ramiz Şamilogluğun, Azərbaycan Respublikası-nın Braziliyadakı fəvqəladə və səlahiyyətli səfiri, tarix üzrə fəlsəfə doktoru Elxan Poluxogluğun, Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Raziyyə Polux-qızının, uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aynur Əliyevin, farmakologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Şahzadə Musaqızının adları öndə gəlir.

Bu sırada daha sonra Ukraynada Xerson Dövlət Aqrar Universitetinin ekoloq-meliatoru, monitoring

iqtisadçısı Toğrul Nizamioglu-nun və başqalarının adları böyük iftixar hissi ilə çəkilir. Nazim Poluxovun kitabı azərbaycanlıların Gürcüstanda hələ ilkin orta əsrlərdən məskunlaşdığını bir daha elmi surətdə təsdiq edir. O, tarixçi ol-massa da, ciddi sənəd və faktlara biganə qalmamış, kitabda təkə öz nəslinin yox, bölgədə məskunlaşan azərbaycanlıların bu torpaqların tarixi sakinləri olduqlarını sübuta yetirir.

Müəllif kitabın ərsəyə gətirilməsində xidmətləri olan şəxslərə, o cümlədən Fərman Mustafaoğluna, İlyas Yasinoğluna, Mahmud Məhəmmədoglu-na, Hafiz Fərmanoğluna, Əməkdar jurnalist İlyas Adıgözəlliyə, Sadaxlıdakı 2 saylı orta məktəbin direktoru Adil Şərifova, tarix üzrə elmlər doktoru Fəxrə Valehoğluna təşəkkürünü çatdırır, onların məlumatlarının Poluxovlar şəcərəsinin tərtibində köməyini yüksək dəyərləndirir.

Həmid VƏLİYEV,
Bakı Dövlət
Universitetinin
professoru

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi
2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçirilir.
Lot-1. Xüsusi kağız və mexaniki üsulla enib-qalxan hədəflərin satın alınması.
Lot-2. Yanacaq paylayan kalonkaların müayinəsinin, yanacaqdaşıyan avtomobillərin çənlərinin kalibrənməsinin və pasportlaşması-nın satın alınması.
Lot-3. Dəftərxana ləvazimatlarının satın alınması.
Lot-4. Yuyucu maddənin satın alınması.
Lot-5. Xidməti atlar üçün quru otun satın alınması.
Lot-6. Karticrlərin və antivirus proqramının satın alınması.
Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəzərli şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verilecekdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı Lot-1 – 10 manat, Lot-2, Lot-3 və Lot-5 hər biri – 50 manat, Lot-4 – 30 manat, Lot-6 isə – 40 manatdır.

B1. Benefisiar (alan) bank Adı – Dövlət Xəzinədarlığı Agentliyi Kod – 210005 VÖEN – 1401555071 M/h – AZ41NABZ 0136010000000003944 SWIFT BIK CTREAZ22 B2. Vəsəli alan müştəri (benefisiar) Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi H/h – AZ44CTRE 00000000000002458570 VÖEN – 1500426471 D3. Bütüdcə təsnifatının kodu – 142340 D4. Bütüdcə səviyyəsinin kodu – 7 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeks, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirilirdi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim edilməlidir. Bank təminatını tender zərfinə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- son iki ildə malının (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- müvafiq mallar və xidmətlər üzrə mənsə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 19 aprel 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 30 aprel 2019-cu il saat 12.00-a qədər ikitəzərli şəkildə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir. Tender zərflərinin açılış proseduru 1 may 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvan-dan ala bilərlər:

Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4. Telefon – 569-95-10, əlaqələndirici şəxs – E.Əliyev.

Daxili Qoşunların
tender komissiyası

“Azercell”in
“Samsung S10”
kampaniyasına
QOŞUL...

Mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə, bu dəfə abunəçilərin istifadəsinə yeni “Samsung S10” kampaniyasını təqdim edir.

Mart ayının 8-dən 31-nə kimi “Samsung S10” kampaniyası çərçivəsində Azercell dükanlarından Samsung telefonunu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz, limitsiz internet paket hədiyyə təqdim ediləcək. Kampaniyadan yararlanmaq



üçün Samsung S10, Samsung S10+, Samsung S10 lite, Samsung A750, Samsung J600 və ya Samsung J250 telefon modellərindən birini “Azercell Eksklüziv mağazaları” və ya “Azercell Diler şəbəkələri”ndən əldə etmək kifayətdir.

Rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən “Azercell” bundan sonra

da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək. Qarşından gələn bayramlarda yaxın-larını sevindirmək üçün “Azercell”in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.

“Xalq qəzeti”

Hacıqabul Rayon
İcra Hakimiyyəti

2019-cu il üçün

kotirovka sorğusu elan edir

Lot–1. Hacıqabul şəhərində yaşıllıqların salınması və kommunal sahələrdə müvəqqəti çalışan işçilərə xüsusi geyim və inventarların satın alınması.

Lot–2. Mal-materialların satın alınması. Təklif zərfləri 14 mart 2019-cu il saat 17.00-dək Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati bina-sında əlaqələndirici şəxs – Əhmədov Gülləli Peyruz oğlu tərəfindən qəbul edilir.

Təklif zərfləri 15 mart 2019-cu il saat 11.00-da açılacaqdır.

Ünvan – Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7.

Bərdə Rayon İcra

Hakimiyyəti

ödənişli ictimai işlərə

cəlb edilmiş işçilərin

xüsusi geyim, inventar

və materiallarla təmin

olunması məqsədilə

təkliflər sorğusu elan edir

Təkliflər 18 mart 2019-cu il saat 17.00-dək qəbul olunur.

Təklif zərfləri 19 mart 2019-cu il saat 11.00-da açılacaqdır.

Ünvan – Bərdə şəhəri, Heydər Əliyev prospekti 100.

Əlaqə telefonu – (02020) 5-01-21.

Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Quba Soyqırımı
Memorial Kompleksi

cari təmir (221320) işlərinin

satın alınması üçün

kotirovka sorğusu elan edir

Maraqlanan təşkilatlar (023)33-5-37-07 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Əlaqələndirici şəxs – Novruzlu Şükür Firuz oğlu.

Kotirovka təklifləri 14 mart 2019-cu il saat 17.00-dək qəbul olunur.

Təklif zərfləri 15 mart 2019-cu il saat 15.00-da açılacaqdır

Ünvan – Quba şəhəri, N.Nərimanov küçəsi 1A.

email:office@soyqirim.az

Xarici xəbərlər

Çin

Valyuta ehtiyatları artır

Çinin xarici valyuta ehtiyatları ardıcıl dörd aydır artmaqda davam edir. Ötən ay ölkənin xarici valyuta ehtiyatları 2,3 milyard dollar artaraq, 3,0902 trilyon dollar olub. Həmin dövrdə qızıl ehtiyatları isə 60,2 milyon unsiya təşkil edib ki, bu da təqribən 79,5 milyard dollar deməkdir.

Məlumatı "Bloomberg" yayıb.

İsveçrə

Beynəlxalq avtosərgi



İsveçrədə dünyanın ən məşhur avtomobil sərgilərindən olan Cenevrə Beynəlxalq Avtomobil Sərgisi açılıb. Cenevrə şəhərində təşkil olunan builki sərgidə 1000-dək avtomobil nümayiş etdirilir. Bildirilir ki, sərgi on gün davam edəcək. Xatırladaq ki, bu sərgi ilk dəfə 1905-ci ildə keçirilib.

Xəbəri BBC verib.

Fransa

İri şirkətlər üçün əlavə vergi

Fransa hökuməti "Google", "Facebook", "Amazon", "Microsoft" və "Apple" kimi iri şirkətlərə 3 faiz həcmində əlavə vergi tətbiq edib. Bildirilir ki, cari ildə yeni vergidən büdcəyə daxil olmalarının həcmi 400 milyon avro təşkil edəcək. 2022-ci ilədək isə bu göstərici 650 milyon avroya çatacaq.

Qeyd edilir ki, bu ilin əvvəlindən tutulmağa başlayacaq vergini dünyada illik dövriyyəsi 750 milyon avro, Fransa üzrə isə 25 milyon avro təşkil edən şirkətlər ödəyəcəklər.

Məlumatı "News.ru" yayıb.

İtaliya

Ölkədə birinci, dünyada 39-cu



"Forbes" dərgisinin tərtib etdiyi reytingə əsasən İtaliyanın ən zəngin insanı "Ferrero" şirkətinin sahibi Covanni Ferrero-dur. Onun sərvəti 22,4 milyard dollar həcmində qiymətləndirilir. "Forbes"-in versiyasına əsasən İtalyan biznesmen dünyanın ən zəngin insanların reytingində 39-cu pillədə qərarlaşıb.

Məlumatı "Euronews" yayıb.

"Roma"-nı Ranyeri çalışdıracaq

İtaliyanın "Roma" futbol klubuna yeni baş məşqçi təyin olunub. UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində keçirilmiş matçda "Portu"ya əlavə vaxtda 3:1 hesabı ilə məğlub olmuş komandanı mövsümün sonuna kimi Klaudio Ranyeri çalışdıracaq. O, bu postda həmyerlisi Eusebio Di Françeskonu əvəzləyib.

Xəbəri "Eurosport" verib.



Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Antonio TAYANI: "Brexit"-in tarixini iyulun əvvəllərinə çəkmək olar

□ **Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, Avropa İttifaqı "Brexit"-in reallaşdırılması üçün bir qədər də say göstərməlidir: "Sadəcə, daha bir say lazımdır". Məlumatı TASS verib.**

"Avropa liderləri mənə deyirlər ki, narahatdırlar, vaxt keçir, bizim isə bir şansımız var – hər şeyi düzgün etmək", – deyərək Mey bildirib. Onun sözlərinə görə, Britaniyanın Aİ-dən çıxması üçün müddəti uzatmaq "Brexit" prosesini bütünlüklə məhv edə, o cümlədən, ikinci dəfə referendum keçirilməsinə gətirib çıxara bilər.

"Brexit" üzrə ikinci səsvermənin Britaniya parlamentinin icmalar Palatasında martın 12-də keçiriləcəyi gözlənilir. Mey əvvəllər demişdi ki, əgər parlament həmin gün razılaşma sənədini bəyan etməsə, o zaman martın 13-də deputatlar Aİ-nin tərkibindən razılaşmasız çıxmaqla bağlı səs verməli olacaqlar. Martın 14-də isə "Brexit"-in müddətinin dəyişdirilməsi ilə bağlı səsvermə keçirilməlidir. Hazırda Britaniyanın Aİ-dən çıxması üçün konkret müddət martın 29-dur.

Avropa Parlamentinin başçısı Antonio Tayani isə deyib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması tarixini



maksimum iyulun əvvəllərinə çəkmək olar: "Mən əminəm ki, bu müddəti martın axırından iyulun əvvəlinə keçirmək olar. Bundan sonra yeni çağırışı Avropa Parlamenti fəaliyyətə başlayacaq".


Onun sözlərinə görə, bu barədə gələn həftə qərar qəbul olunacaq. "Britaniyalılar bütün hallarda müddətin dəyişdirilmə müzakirə edilib. Hökumət sosial təminat sistemi ilə yanaşı, resurslardan qənaətlə istifadə, xidmət sektorunun müasirləşdirilməsi, yerli kommunal və bələdiyyə sahələrindəki yeniliklərlə əlaqədar iki qanun layihəsinin təsdiqinə çalışıb. Lakin parlamentin konstitusiyası

Tayani bildirib ki, Avropa tərəfi "Brexit"-lə bağlı ərizəni konkretləşdirə bilər, ancaq daha geniş düzəlişlər təklif etmək niyyətində deyil.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Suriya televiziyasında rus dilində veriliş bərpa olunub

□ **Suriyanın dövlət televiziyasında rus dilində veriliş bərpa olunub. İndi Suriyanın rəsmi dilində bu verilişə hər gün baxacaqlar.**



Rus dilində veriliş hər gün 10 dəqiqə veriləcək. Verilişdə ölkə daxilində olan ən

vacib hadisələr və xarici xəbərlər əsas yer tutacaq.

Jurnalistlər bildiriblər ki, Suriyada münafişə başlandıqdan indiyədək Suriya Dövlət Televiziyasının binasına 80 raket zərbəsi endirilib. Bundan əlavə, yaraqlılar televiziyanın üçüncü mərtəbəsini partlatmışdılar.

Yenidənqurma və bərpa işlərindən sonra televiziya verilişlərini yaymağa başlayıb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 20 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən

Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki

adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də orduumuzun mövqelərinə atəş açılıb.



Hezer Uilson istefaya gedəcək

□ **ABŞ-ın Hərbi Hava Qüvvələrinin rəhbəri Hezer Uilson özünün "Twitter" sahifəsində istefaya gedəcəyini açıqlayıb.**

Nazir açıqlamasında qeyd edib ki, artıq bu məsələ ilə bağlı o Birləşmiş Ştatların Prezidenti Donald Trampı məlumatlandırıb: "Prezidentə məlumat verdim ki, Hərbi Hava Qüvvələrinin naziri vəzifəsindən istefaya

gedəcəm və Texasın El-Paso Universitetinin rəhbəri olacağam", - deyərək Hezer Uilson "Twitter"də yazıb.

Uilson bildirib ki, Amerika hərbiçiləri ilə işləmək onun üçün böyük şərəf idi. "Mən ABŞ-ın Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının və gücünün bərpasının işində nail olduğumuz irəliləyişlə fəxr edirəm", - deyərək əlavə edib.

Rövşən ATAĞİSİYEV,
"Xalq qəzeti"

Hava proqnozu

➤ Martin 10-da

➤ **Bakıda və Aşeron yarımadasında** dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək, arəbir güclənəcək. Gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm cıvə sütunundan 761 mm cıvə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

➤ **Naxçıvan Muxtar Respublikasında** yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arəbir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti olacaq.

➤ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arəbir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

➤ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** yağmursuz keçəcək. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arəbir güclənəcək. Gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.

➤ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Samaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arəbir güclənəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

➤ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** yağmursuz keçəcək. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arəbir güclənəcək. Gecə 1-6, gündüz 14-19 dərəcə isti olacaq.

➤ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** yağmursuz keçəcək. Şəhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arəbir güclənəcək. Gecə 5-7, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.

Finlandiya hökuməti istefa verib

□ **Finlandiyanın Baş naziri Yuha Sipiliya və bütün nazirlər kabineti istefa verib. Buna səbəb səhiyyə və sosial təminat sahələrindəki islahatların proqramının qəbul edilməməsidir. Məlumatı "Amerikanın səsi" radiosu yayıb.**



Yuha Sipiliyanın sözlərinə görə, istefa baş nazirin qərarı olub və o, hökumət üzvləri tərəfindən dəstəklənib. Hazırkı nazirlər kabineti müvəqqəti sayılacaq və parlament seçkilərinə qədər işinə davam edəcək. Yeri gəlmişkən, parlament seçkiləri bu il aprelin 14-də keçiriləcək.

Qeyd edək ki, ölkədə səhiyyə və sosial təminat sistemində islahatlar uzun müddət parlamentdə və hökumətdə müzakirə edilib. Hökumət sosial təminat sistemi ilə yanaşı, resurslardan qənaətlə istifadə, xidmət sektorunun müasirləşdirilməsi, yerli kommunal və bələdiyyə sahələrindəki yeniliklərlə əlaqədar iki qanun layihəsinin təsdiqinə çalışıb. Lakin parlamentin konstitusiyası

komissiyası islahatları təsdiq etməyib. Hökumətin planına əsasən, islahatlar 2019-2029-cu illərdə səhiyyə və sosial xidmətlər üzrə dövlət xərclərinin illik artımını 2,4 faiz azalda bilirdi. Təhlilçilər hesab edirlər ki, islahatların qəbul olunmaması idarəetmə qurumlarında müəyyən problemlər yarada bilər.

Məsələn, Lahti şəhərinin meri Pekke Timo səhiyyə xərclərinin artması ilə əlaqədar vəziyyətdən narahatlığını belə ifadə edib: "Əgər heç bir tədbir görülməsə, 2020-ci ildə bir çox bələdiyyələr çıxılmaz vəziyyətə düşəcək."

M.HACIXANLI, "Xalq qəzeti"

Avropa Liqasının rəmzi komandası bəlli olub

□ **UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb.**



Qurumun rəsmi saytının yaydığı məlumata görə, rəmzi heyətdə Kevin Trapp ("Ayntraxt"), Davide Zappakos-

ta, David Luiz, Pedro Rodrigez (hər üçü "Çelsi"), Kalidu Kulibali, Mario Rui, Fabian Ruis (hər üçü "Napoli"), Manu-el Morlanes, Xerar Moreno (hər ikisi "Vilyarreal"), Hatəm Ben-Arfa ("Renn") və Rodriqo Moreno ("Valensiya") yer alıblar.

Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 14-də keçiriləcək.

Turnirin final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Rövşən ATAĞİSİYEV,
"Xalq qəzeti"



Dəməşq kimyəvi silahlardan istifadəyə dair hesabatı təkzib edir

□ **Suriya hökuməti "Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı"-nın açıqladığı hesabatda keçən il Doma şəhərinə hücum zamanı xlorindən istifadə edildiyi barədə məlumatı təkzib edib. Bu barədə "Amerikanın səsi" radiosu məlumat yayıb.**

Suriya Xarici İşlər Nazirliyinin rəsmi sözlükdən hesabatdakı faktların açıq şəkildə saxtalaşdırıldığını və bu məlumatın etibarlı olmadığını bildirib.

Qeyd edək ki, "Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı"-nın keçən həftə açıqladığı hesabatda 2018-ci ilin aprel ayında həyata keçirilən hücum zamanı zəhərli kimyəvi maddə olan xlorindən istifadə edildiyi ehtimal olunur.

Şahidlər və səhiyyə işçiləri o vaxt Domaya hücum zamanı 40-dan çox insanın öldüyünü bildirsələr də, onların hesabatında kimyəvi silahdan istifadə barədə məlumat yox idi.

Suriya tərəfi, əksinə, beynəlxalq koalisiya qüvvələri tərəfindən kimyəvi silahların istifadə edildiyini iddia edir. Belə ki, keçən ilin noyabr ayında Suriyanın dövlət mediası və monitoring qrupu Hələbdə tənginəfəslikdən şikayət edən 100-ə yaxın adamın xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

"SANA" xəbər agentliyi Hələbin mərmri atəsinə tutulmasından sonra 107 nəfərin yaralandığını və hücum zamanı xlorin maddəsindən istifadə edildiyi ehtimalı olduğunu bildirmişdi.

M.ABDULLAYEV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

"Xalq qəzeti"-nin baş redaktoru Həsən Həsənov və məsul katib İlqar Rüstamov "Yaşıl çay" jurnalının təsisçisi və baş redaktoru Araz Yağubova atası

HACI MİRZƏKİŞİ YAĞUBOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS

0282

TİRAJ

7426

SİFARİŞ

825

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00